

**EU4Energy layihəsinin energetika bazarları mövzusunda müsabiqəsi  
(11– 19 yanvar 2019-cu il)**

**Fəaliyyətə çağırış**

**Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və ya Ukraynada yaşayırsınız? O zaman niyə EU4Energy layihəsinin müsabiqəsində iştirak etməyirsiniz? <sup>1</sup> Sosial media hesablarımız vasitəsilə dörd sualdan ən azı birinə düzgün cavab verin və mükafat qazanmaq şansı əldə edin.**

**Müsabiqənin mövzusu energetika bazarlarıdır və məqsədi yaşadığınız ölkədə və ya bölgədə energetika sahəsində müşahidə olunan yeniliklər haqqında biliklərinizi sınağa çəkmək, o cümlədən enerji mənbələri və sərfiyyatı ilə bağlı yeni və maraqlı məlumatlarla tanış olmaqdır.**



<sup>1</sup> Avropa Komissiyasının maliyyələşdirdiyi müsabiqə EU4Energy kommunikasiya layihəsi tərəfindən icra edilir

## MÜSABİQƏNİN QAYDALARI

**MÜSABİQƏNİN MÖVZUSU:** Sosial şəbəkələrdə yayımlanacaq müsabiqə EU4Energy kommunikasiya layihəsi tərəfindən təşkil edilir. Müsabiqənin mövzusu **Energetika bazarlarıdır**. Onun məqsədi Şərq Qonşuluğu ölkələrində enerji sahəsində baş verən yeniliklər haqqında iştirakçıların biliklərini sınamaq, o cümlədən enerji mənbələri və sərfiyyatı ilə bağlı yeni və maraqlı məlumatlar tapmaqdır.

**UYĞUNLUQ:** Müsabiqədə Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukraynada on səkkiz (18) yaşı tamam olan və şəxsi Facebook, Instagram və ya VKontakte hesabına malik vətəndaşlar iştirak edə bilər. EU4Energy kommunikasiya layihəsinin komanda üzvlərinin əməkdaşları, təcrübəçilər və ya tərəfdaşlar, eləcə də həmin əməkdaşların yaxın qohumları və ailə üzvləri müsabiqədə iştirak edə bilməzlər.

**TƏŞKİLATÇI:** Adı çəkilən müsabiqə EU4Energy kommunikasiya layihəsi (bundan sonra "təşkilatçı") tərəfindən təşkil edilir. Bu müsabiqə heç bir halda Facebook ilə əlaqəli deyil və ya onun tərəfindən maliyyələşdirilmir, təsdiq edilmir və idarə edilmir.

**MÜDDƏTİ VƏ İŞTİRAK QAYDALARI:** Bu müsabiqə **2019-cu ilin yanvarın 11-dən 19-na qədər** keçiriləcək və dörd sualdan ibarət olacaq. İstifadəçilər müsabiqənin keçirildiyi müddətdə Aİ-nin Şərq Qonşuları layihəsinin [Facebook](#), [Instagram](#) və [Vkontakte](#) hesablarında sualların altındakı şərh bölməsində cavablarını dərc etməklə müsabiqədə iştirak edə bilərlər.

Cavablar fərdi, şəxsi hesablardan dərc olunmalıdır. Bir iştirakçı bir suala bir dəfə cavab dərc edə bilər. Suallar dərc olunduqdan sonra 48 saat ərzində hər bir sualın düzgün cavabı təqdim ediləcək. Düzgün cavab dərc edildikdən sonra həmin sualın altında istifadəçilərə aid suallar qəbul edilməyəcək.

**QALIBLƏRİN SEÇİLMƏSİ:** Dörd sualdan birinə düzgün cavab verən iştirakçılar arasından qalibi seçmək üçün lotereya keçiriləcək. Lotereyadakı iştirakçıların siyahısı onların düzgün cavablarının sayına bərabərdir (yəni dörd suala düzgün cavab verən iştirakçının adı lotereya siyahısına dörd dəfə daxil edilir). Mükafat alacaq qalibləri seçmək üçün təsadüfi seçim edən proqram təminatından (random.org) istifadə ediləcək. Təsadüfi qaydada seçilən siyahı hazır olduqdan sonra, siyahıdakı ilk iştirakçı əsas mükafatı əldə edəcək. Əsas mükafatdan əlavə doqquz mükafat təqdim ediləcək. Müsabiqənin keçirildiyi sosial şəbəkə hesablarında bütün sualların düzgün cavabları təqdim olunduqdan sonra qaliblər seçiləcək.

**MÜKAFAT:** Qaliblərə maksimum 10 mükafat<sup>2</sup> təqdim olunacaq. Əsas qalibi elektrikli skuter gözləyir. Mükafat ötürülə bilməz və mükafat kimi qəbul olunmalıdır. Müsabiqənin qalibi nəğd pul və ya mükafatın əvəzində başqa bir şey tələb edə bilməz. Müsabiqənin vəziyyəti ilə bağlı təşkilatçı ilə əlaqə saxlamaq olmaz. Müsabiqənin nəticələri elan edildikdən sonra, müsabiqənin təşkilatçısı iştirakçılar tərəfindən təqdim edilən əlaqə məlumatı vasitəsilə qaliblərə məlumat verəcək. Müsabiqənin nəticələri elan edildikdən sonra 4 iş günü ərzində qalib gələn şəxslərin təşkilatçı ilə əlaqə saxlamadığı təqdirdə, mükafat sıradakı növbəti şəxsə veriləcək.

**ÜMUMİ ŞƏRTLƏR:** Təşkilatçı müsabiqənin fəaliyyətinə mane olan, qaydaları pozan və ya ziyanverici və ya oyunçuya xas olmayan hər hansı bir formada davranan istənilən iştirakçını müsabiqədən kənarlaşdırma bilər. Onlayn qaydada təqdim edilən fotolara sahib olmağa dair mübahisə hallarında fotoların təqdim edildiyi səlahiyyətli hesabın sahibi həmin fotoların sahibi hesab ediləcək.

---

<sup>2</sup> Mükafatlara günəş batareyaları, portativ akkumulyatorlar və təbliğat materialları daxildir

**BURAXILIŞ VƏ MƏSULİYYƏTİN MƏHDUDLAŞDIRILMASI:** Müsabiqədə iştirak etməklə iştirakçı təşkilatçı, Facebook, müvafiq valideyn, törəmə müəssisələr, filiallar və onların hər bir müvafiq məmurları, rəhbərləri, əməkdaşları və nümayəndələrini ("Cavabdehlikdən azad tərəflər") hər hansı iddia və ya müsabiqədə iştirak səbəbindən yaranan hərəkətin səbəbi və ya hər hansı mükafatın qəbul edilməsi və ya istifadəsi ilə bağlı məsuliyyətdən azad etməyə razılıq verir. Buraya aşağıdakılar daxildir, amma onlarla məhdudlaşmır: (a) müsabiqəyə qanunsuz insan müdaxiləsi; (b) texniki səhvlər; (c) çap səhvləri; (d) gec və ya çatdırılmayan poçt; və (e) müsabiqənin idarə olunmasında səhvlər. İştirakçı hər hansı vəkilin haqqını və cəzalandırıcı, ardıcıl, birbaşa və ya dolayı zərərlər daxil olmaqla, lakin bunlarla məhdudlaşmayan hər hansı zərərin ödənilməsinə tələb etməkdən imtina edir.

**MƏXFİLİK VƏ AŞKARLIQ:** Müsabiqədə iştirak etmək üçün iştirakçı tərəfindən təqdim edilən hər hansı məlumat Facebook sosial şəbəkəsinə deyil, EU4Energy kommunikasiya layihəsinə təqdim olunur. İştirakçı təşkilatçıya onun adının və profil adının qaliblərin istənilən siyahısında (əgər varsa) istifadə etməsinə razılıq verir. Bu məlumatlardan yalnız qaliblərlə əlaqə saxlamaq məqsədilə istifadə ediləcək. Qaliblərin adları və profil adları əlavə ödəniş və ya kompensasiya etmədən təbliğat məqsədilə istifadə edilə bilər.

**MÜBAHİSƏLƏRİN HƏLLİ:** İştirakçı, müsabiqə və ya verilən hər hansı mükafat ilə əlaqədar və ya bu səbəbdən yaranan hər hansı və bütün mübahisələr, iddialar və hərəkətlər qrup hərəkətinin hər hansı formasına yol verilmədən fərdi qaydada və müstəsna olaraq Brüsseldə yerləşən müvafiq məhkəmə tərəfindən həll edilməsinə razılıq verir. Bu Rəsmi Qaydaların qurulması, qüvvədə olması, təfsiri və icrası ilə əlaqədar bütün məsələlər və suallar, iştirakçının hüquq və vəzifələri və ya müsabiqə ilə əlaqədar təşkilatçının hüquq və vəzifələri Belçika qanunları tərəfindən və onlara uyğun olaraq Belçikadan başqa hər hansı bir yurisdiksiyanın qanunlarının tətbiq olunmasına səbəb ola biləcək hər hansı qanunun seçilməsi və ya hüququn münaqişəsi qaydaları tətbiq edilmədən (istər Belçika, istər digər yurisdiksiyaya aid) nizama salınmalı və təhlil edilməlidir.

**QAYDALARIN QƏBUL EDİLMƏSİ:** Müsabiqədə iştirak edilməsi yuxarıda göstərilən qaydaların tam qəbul edilməsi deməkdir.

**SUALLAR:** Müsabiqəyə dair hər hansı sual və sorğularla bağlı [EU4Energy@ecorys.com](mailto:EU4Energy@ecorys.com) elektron ünvanı ilə əlaqə saxlaya bilərsiniz